

## **ƏHƏMİYYƏTLİ UÇOT SIYASƏTİ VƏ İZAHLI QEYDLƏR**

---

Yeni Azərbaycan Partiyası (bundan sonra mətndə “Partiya” adlandırılacaq, qısa şəkildə “YAP”) Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və programı əsasında – Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş Partiyası, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial iqtisadiyyatın qurulması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş Partiyasının formallaşması və insanların müstəqil dövlətçilik altında birləşdirilməsindən ibarətdir.

Partiyaya üzvlük fərdidir.

Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Partiya Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq idarələrində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN 1500150281).

2020-ci ilin sonuna Partiya üzvlərinin sayı 751 min nəfər (2019 -cu il: 750 min nəfər) olmuşdur.

Partiyanın hüquqi ünvanı – AZ1000, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küç.

Partiyanın faktiki ofisinin ünvanı – AZ1000, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küç.

### **1. UÇOT SIYASƏTİNİN TƏQDIMATI**

---

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəələri aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirse, göstərilən uçot siyasəti müddəələri təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

#### **1.1 Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları**

Yeni Azərbaycan Partiyasının maliyyə hesabatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 sayılı qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydasi”na (SPMHTEQ) uyğun tərtib edilmişdir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər ilkin dəyəri ilə qiymətləndirilmişdir. Aktivlərin qiymətləndirilməsi zamanı bu aktivlərin alınması üçün çəkilmiş məsrəflərdən deyil, ohların ehtimal olunan satış dəyərindən istifadə olunur.

Maliyyə hesabatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 sayılı qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydasi”na (SPMHTEQ) uyğun tərtib edilməsi nəzərdə tutulur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Partiyanın uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

## **1.2 Valyutaların yenidən hesablanması**

---

### *(a) Funksional valyuta və hesabat valyutası*

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçüləşməsi üçün istifadə olunur. Bu yerli valyuta olan Azərbaycan Respublikası manatıdır (manat və ya AZN).

### *(b) Əməliyyatlar və qalıqlar*

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevriləməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasıdan yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqəşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən siğortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsa, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələr səhmləri, ehtiyatları, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivləri daxil edir.

## **1.3 Torpaq, tikili və avadanlıqlar**

---

Torpaq, tikili və avadanlıqlar elə maddi aktivlərdir ki:

- Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Partiyanın balansında ayrıca torpaq yoxdur.

Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir. İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Partiyaya keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Digər əsas vəsaitlər üzrə amortizasiya ayırmaları, bu aktivlərin faydalı istismar müddətindən asılı olaraq, onların ilkin və ya yenidənqiymətləndirilmiş dəyərinin ləğvetmə dəyərinə qədər azalan illik qalıq dəyəri metodu üzrə həyata keçirilir. Faydalı istismar müddəti aşağıdakı qaydada müəyyən edilir:

- Binalar, qurğular – 50 il və ya illik 4%
- Maşın avadanlıq – 10 il və illik 20%
- İT avadanlıqları – 10 il və ya illik 20%
- Nəqliyyat vasitələri – 10 il və ya illik 20%
- Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
- Program təminatı – 4 il və ya illik 25%
- Sair əsas vəsaitlər – müddətsiz və ya illik 0%

Aktivlərin ləğv edilmə dəyəri və onların faydalı istismar müddəti vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfaət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfaət və zərərlər mənfaət və zərərlər haqqında hesabatda əks etdirilir. Yenidənqiymətləndirilmiş aktivlər satıldıqda, sair ehtiyatlar (rezervlər) hesabına aid edilmiş məbləğlər “Bölüşdürülməmiş mənfaət” hesabına keçirilir.

#### **1.4 Aktivlərin qiymətdən düşməsi**

---

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərisə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- (b) Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölündürülər.

#### **1.5 Investisiyalar**

---

Hesabat dövründə Partiyanın bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

#### **1.6 Ehtiyatlar**

---

Ehtiyatlar iki göstəricidən ən aşağı dəyərə malik olan qiymət üzrə əks etdirilirlər:

- (a) Maya dəyəri
- (b) Xalis satış dəyəri

Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – adı təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə xərclər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal və

material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfaət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

### **1.7 Pul vəsaitləri və onların ekvivalentləri**

---

Pul vəsaitləri və onların ekvivalentləri kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesablari, digər tələbli bank hesablari, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

### **1.8 Gəlirlər**

---

Gəlirlər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı vəsaitlərin və onların ekvivalentlərinin daxil olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

“Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

- Üzvlük haqqları
- Əmlakdan götürülən gəlir
- Tədbirlərdən, mətbu nəşrlərdən və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən gəlir
- İanələr şəklində götürülən gəlir
- Seçki kompaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait
- Aşağı təşkilatların ödənişləri
- Dövlət bütçəsindən ayrılan vəsait
- Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak
- Digər gəlirlər (o cümlədən borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)

Partiya üzvlərinin üzvlük haqqı məbləğini Yeni Azərbaycan Partiyasının Siyasi Şurası müəyyən edir.

### **1.9 Xərclər**

---

Xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı vəsaitlərin və onların ekvivalentlərinin xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

“Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

- Cari işlərə sərf olunan vəsait
- Siyasi partiyanın saxlanması və informasiya təminatına çəkilən xərclər
- İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər
- Aşağı təşkilatlara ödənclər
- Kreditlər üzrə faizlər
- Fərdi xərclər
- Sair xərclər

### **1.10 Hesablaşmalar və öhdəliklər**

Hesablaşmalar və öhdəliklər maliyyə hesabatlarında ədalətli dəyərlə əks etdirilir.

### **1.11 Vergi**

Azərbaycan Respublikası Vergi Qanunvericiliyinə müvafiq olaraq, Partiya qeyri-kommersiya təşkilatıdır, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi ödəyicisi deyildir.

Partiya muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, yol vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, ödəmə mənbəyindən tutulan vergilərin, gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq gömrük rüsumlarının ödəyicisidir.

### **1.12 Ədalətli dəyərin qiymətləndirilməsi**

Aktiv bazarda dövriyyədə olmayan maliyyə alətlərinin (birjadan kənar maliyyə alətləri) ədalətli dəyəri müxtəlif qiymətləndirmə metodları vasitəsilə müəyyən edilir. Partiya hesabat tarixinə bazar şəraitindən asılı olaraq mövcud olan bir neçə qiymətləndirmə metodundan istifadə edir. Uzunmüddətli borcların ədalətli dəyərinin müəyyən edilməsi üçün analoji alətlər üçün birja qiymətləri və ya dilerlərin kotirovkaları tətbiq edilir. Qalan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün hesablama pul vəsaitləri axınının diskontlaşdırılması metodu istifadə edilir. Faiz svoplarının ədalətli dəyəri pul vəsaitlərinin gələcək axınının törəmə dəyəri kimi hesablanır. Forvard valyuta sövdələşmələrinin (kontraktlarının) ədalətli dəyəri bazarda təkamül tapmış forvard valyuta kurslarından istifadə edilməklə hesablanır.

## **2. QISAMÜDDƏTLİ DEBITOR BORCLARI**

	<b>2020</b>	<b>2019</b>
Partiya üzvlərinin üzvlük haqqları	59,201	128,732
<b>Cəmi qisamüddətli debitor borcları</b>	<b>59,201</b>	<b>128,732</b>

## **3. PUL VƏSAITLƏRI VƏ ONLARIN EKVIVALENTLƏRI**

	<b>2020</b>	<b>2019</b>
Bank hesablarında milli valyuta ilə pul vəsaitləri	6,190,255	4,151,063
Bank hesablarında xarici valyuta ilə pul vəsaitləri	31,830	31,834
Banklarda yerləşdirilmiş depozitlər	145,000	95,000
<b>Cəmi pul vəsaitləri</b>	<b>6,367,085</b>	<b>4,277,897</b>

## 4. TORPAQ, TIKILI VƏ AVADANLIQLAR

Torpaq və binalar	İT və ofis avadanlığı	Nəqliyyat vasitələri	Mebel və ofis ləvaziməti	Digər təsərrüfat inventarları	Başa çatmamış tikinti	Cəmi torpaq, tikili, avadanlıq
<b>İllkin və ya qiymətləndirilmiş dəyəri</b>						
<b>31 dekabr 2019-cu il</b>	<b>19,307,730</b>	<b>685,500</b>	<b>1,857,610</b>	<b>3,194,173</b>	<b>147,700</b>	<b>- 25,192,713</b>
✓ Daxilolmalar	-	115,117	-	127,113	-	242,230
✓ Xaric olmalar			-		-	-
<b>31 dekabr 2020-ci il</b>	<b>19,307,730</b>	<b>800,617</b>	<b>1,857,610</b>	<b>3,321,286</b>	<b>147,700</b>	<b>- 25,434,943</b>
<b>Yığılmış amortizasiya məbləği</b>						
<b>31 dekabr 2019-cu il</b>	<b>(1,365,948)</b>	<b>(211,874)</b>	<b>(1,070,141)</b>	<b>(1,527,909)</b>	<b>-</b>	<b>- (4,175,872)</b>
✓ Amortizasiya ayırmaları	(386 154)	(67,317)	(65,016)	(49,819)	-	(568,306)
✓ Xaric olmalar			-		-	-
<b>31 dekabr 2020-ci il</b>	<b>(1,752,102)</b>	<b>(279,191)</b>	<b>(1,135,157)</b>	<b>(1,577,728)</b>	<b>-</b>	<b>- (4,744,178)</b>
<b>Xalis balans qalıq dəyəri</b>						
- <b>31 dekabr 2019-cu il</b>	<b>17,941,782</b>	<b>473,626</b>	<b>787,469</b>	<b>1,666,264</b>	<b>147,700</b>	<b>- 21,016,841</b>
- <b>31 dekabr 2020-ci il</b>	<b>17,555,628</b>	<b>521,426</b>	<b>722,453</b>	<b>1,743,558</b>	<b>147,700</b>	<b>- 20,690,765</b>

### **5. VERGİ VƏ SAİR MƏCBURİ ÖDƏNİŞLƏR ÜZRƏ ÖHDƏLİKLƏR**

	<b>2020</b>	<b>2019</b>
Vergi öhdəlikləri	-	-
Sosial siğorta üzrə öhdəliklər	15,628	36,086
Digər icbari ödənişlər üzrə öhdəliklər	-	-
<b>Cəmi vergi və məcburi ödənişlər üzrə öhdəliklər</b>	<b>15,628</b>	<b>36,086</b>

### **6. QISAMÜDDƏTLİ KREDITOR BORCLARI**

	<b>2020</b>	<b>2019</b>
Malsatan və podratçılara qısamüddətli kreditor borcları	-	26,727
İşçi heyətinə qısamüddətli kreditor borcları	16,406	3,530
İcarə üzrə qısamüddətli kreditor borcları	-	10,118
<b>Cəmi qısamüddətli kreditor borcları</b>	<b>16,406</b>	<b>40,375</b>

### **7. CARI İŞLƏRƏ SƏRF OLUNAN VƏSAIT**

<b>Xərc maddələri</b>	<b>2020</b>	<b>2019</b>
Təsərrüfat inventarının alınması	-	56,519
Avtonəqliyyat xərclərinə (yanacaq, ehtiyat hissələri)	302,193	300,908
Təmir işlərinə	162,621	214,214
Kommunal və təsərrüfat xərclərinə	457,567	481,232
İcarə, özəlləşmə xərcləri, mühafizə xidmətinə, audit, təqaüd, maddi yardım, komp.tex. xidmət, abunə və digər xərclər	230,856	270,193
Vətən müharibəsi ilə əlaqədar fondlara və hümanitar aksiyalara	452,599	
Koronovirusa qarşı mübarizəyə dəstək fonduna və hümanitar aksiyalara	625,148	
Kredit ödənişi (faiz ilə)	6,736	26,144
Abunə haqları	86,611	
<b>Cəmi</b>	<b>2,324,331</b>	<b>1,349,210</b>

### **8. SİYASİ PARTİYANIN SAXLANMASINA VƏ İNFORMASIYA TƏMİNATINA ÇEKİLƏN XƏRCLƏR**

<b>Xərc maddələri</b>	<b>2020</b>	<b>2019</b>
Əmək haqqı	5,762,382	4,351,915
Sosial siğorta ayırmaları	1,207,364	955,298
Ezamiyyə xərcləri	34,357	91,515
Çap işlərinə	144,611	49,790
Dəftərxana xərcləri	57,721	57,607
Bank xidmət haqqları	80,739	75,862
<b>Cəmi</b>	<b>7,287,174</b>	<b>5,581,987</b>

### **9. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRƏ VƏ SEÇKİNİN KEÇİRİLMƏSİNƏ ÇEKİLƏN XƏRCLƏR**

<b>Xərc maddələri</b>	<b>2020</b>	<b>2019</b>
Tədbirlərin keçirilməsi xərcləri	347,569	884,663
<b>Cəmi</b>	<b>347,569</b>	<b>884,663</b>

## **10. SAİR XƏRCLƏR**

Xərc maddələri	2020	2019
Əsas vəsaitlərin amortizasiyası	568,306	517,874
Əsas vəsaitlərin xaric olması üzrə xərclər (zərərlər)	-	29,589
Sair xərclər	-	-
<b>Cəmi</b>	<b>568,306</b>	<b>547,463</b>

## **11. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR**

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındaki münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

## **12. RISKLƏRİN İDARƏ EDİLMƏSİ**

Partiya daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

### **12.1 Kredit riski**

Partiyanın kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Partiyanın pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

### **12.2 Bazar riski**

Partiya bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

### **12.3 Faiz dərəcəsi riski**

Partiyanın bir çox borcları təyin olunmuş maraqlı ifadə edir. Bu borclarla əlaqəli maraqlı xərcləri siğortalanmamışdır. Rəhbərlik inanır ki, maraqlı normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşıdır.

## **13. HESABAT TARIXINDƏN SONRA BAŞ VERMIŞ HADISƏLƏR**

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcək hadisələr baş verməmişdir.

Sədr müavini – icra katibi

Oli Ohmədov



Baş mühasib

Sədaqət Hacıyeva